



"Hüseyin Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olmuşdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır".

Heydər ƏLİYEV

HEYDƏR ƏLİYEV VƏ REPRESSİYA ƏDƏBİYYATI

B u gün biz titanik fəaliyyəti ilə dünyanın on nəhəng siyasetçiləri ile bir arada özüne əbədilik yer alan, tarixdə Böyük Azərbaycanlı kimi hər zaman yaşayan, adı Azərbaycanın, bütövlükde Türk dünyasının tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyevdən, Heydər Əliyev fenomenindən, Heydər Əliyev bənzərsizliyindən, Heydər Əliyev dahiyyindən hələ çox danışacaq. Belə dahilər hər əsrin, hər xalqın bəxtinə düşmür. Bu gün həm da bu dahinin Azərbaycanın digər bir dahi sənətkarına, Hüseyin Cavidə verdiyi yüksək deyərdən, ona bəxş etdiyi ikinci ömürden bəhs etmək istəyirəm.

Hər bir milləti millət kimi saxlayan, var edən onun dili, ədəbiyyatı, tarixi və ənənələridir. Buna görə ümummilli lider Heydər Əliyev əsərlərində milli dəyerlerimizi eks etdirən, qoruyan və təbliğ edən sənətkarlarla, onların əsərlərinə yüksək qiymət verir,

milli dəyərlərimizin keşikçisi olan ədəbiyyatı milli ədəbi xəzinəmizin gözəl inciləri kimi qorumağı lazım bilirdi. Ümummilli lider bununla bağlı fikirlərini belə ifadə edirdi: "Çoxəsrlik tariximizde xalqımızı yaşıdan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, on əsası bizim mədəniyyətimiz, ədəbiyyətimiz, deməli, şairlərimiz, yazıçılarımızdır". Heydər Əliyev ədəbiyyat və mədəniyyətin inkişaf etdirilmə işinə milli siyaset konsepsiyasından yanaşırıdı.

Heydər Əliyev belə bir faktı diqqəti colb etdirirdi ki, uzun müddət bizim rəsmi ideologiya köklərimiz qədim türk tarixinə, türk millətinə mənsubluğundan danışmağı yasaq qoymulmuşdur. "Tarixi təhrif edənlər adamlarımızı bu tarixi kökdən məhrum etmişlər. Bu cür yasaq və qadaqlara məhəl qoymayan dahi Hüseyin Cavidə pantürkist damğası vurularaq o, həbs edilmiş, Sibirin şaxtasında holak olmuşdur"

(B.Nəbiyev. "Heydər Əliyev haqqında etüdlər".
Bakı:2007.s.109.)

XX əsrin 19-30-cu illərində bir sır müsəlman-türk respublikaları ilə yanışı, Azərbaycanda da bolşevizmİN hökm-fərman olması ilə "pantürkizm", "panislamızm" təhlükəsinə qarşı mübarizə aparılmışdır. Bu mənəda Yaxın və Orta Şəq ölkələri içərisində sosial-iqtisadi, elm-imadəni inkişafı ilə seçilən, qabaqcıl ideyaların, müttəqəqi hərəkatların meydana çıxması üçün münbüt zəmin ola bilən Azərbaycan Qafqaz regionunda birinci hədəfəd idi. Buna görə də 1937-38-ci illərin sovet repressiyasında on çox qanlı yaralar alan məhz Azərbaycan olmuşdur. Mədeniyət və incəsənət sahəsində prolet-kultuluğu və sosialist realizmi yaradıcılıq metodunu ol-də bayraq edən marksist-leninç estetika və tənqid tarixi keçmiş və soy-kökələ bağlılığı nəzərdə tutan hər cür münasibətin üstündən qara təxəməye hazır idi. Bu işi Azərbaycan xalqının on azy minillik qədim və zəngin ədəbiyyatını öz kökündən qoparmaq, onun mövcudluq və inkişafın sıfır-sıyasi mövqəden olmaqla yalnız və yalnız qondarma proletar mədeniyətinə və sovet ədəbiyyatına bağlamaq məqsədi güdürdü. Bolşeviklər heyatda və sənətdə sosialist inqilabını başa çatdırmaq üçün şurə və psixologiyalarda mərmişçi və tənqidini realizmdən fərqli olaraq yinir: "izm" - sosialist realizmi mədəni, qəlibi yaratırlar. "Proletariat diktatürası sənətkardan da sosialist realizmimə sadıq qalmış" tələb etdi və bu doktrina getdiyək ideoloji buxava çevrilmişə basıldı. Belə bir cəmiyyətdə doğrudan, azad ədəbiyyatı yaratmaq qəhrəmanlıq idi. Ancaq na qədər mənəvi təqiblər, siyasi vahimə davam edilsə də, o mənəvi təqiblər, o siyasi vahimələr fəvqündə duran azad ədəbiyyat bir boy ucalı.

Səməd Vurğun Azərbaycan xalqının qəddar düşməni Kobanın (Stalinin) "mərd obrazları"nı yaradıb, Şəhumiyanı da məhd etməyi unutmayıb, "bizi ağ günlərə çıxarı" zamanın bayraqdarına-Kommunist partiyasına da poema yazıb. "Vaqif" kimi bənzərsiz əsər de onun qələmindən çıxıb, onlara siyasetdən uzaq lirik-fəlsəfi scirleri de. Süleyman Rüstəm "Ələmdən-nəşəyə" de yazıb, yüzdən çox partiyalı mədhiyyələr de. Amma xalqın taleyi ilə bağlı "Cənub scirleri"ni de Süleyman Rüstəm yazmışdır. Rəsul Rza kimi istedadlı bə sənətkar da bu inamdan xilas ola biləyim. Görəsen, Stalin mükafatına layiq görürlən "Lenin" poeması yaşayacaq, yoxsa "Rəngər silsiləsi" və ya "Rekviyem" tipli scirler. (Yusifli V. Karvanbəyi, yolun hayanadır. Bakı: Gənclik. 1998, s.7-8).

Mərmişçi və tənqidli realizmlər ədəbiyyatın, sənətin içindən doğan, ictimai quruluşun cybəcərlilik-

lərini tənqid edən, "baltanı dibindən vuran" (Ü.Hacıbəyov) ədəbi cərəyanları idid. Sosialist realizmi isə əslində siyasi cərəyan idi.

İlk dəfə 1932-ci ilde ortaya atılmış sosialist realizmi termini milli ədəbiyyatlaşdırılarda 1933-cü ilde, Azərbaycan Sovet Yazıçıları cəmiyyətinin plenarında H.Nazərəlin məruzəsində işlədi-miştir. 1934-cü ilde isə bu metod sovet yazıçılarının Ümumittifaq qurultayında sovet ədəbiyyatının başlıca metodu elan edilmiş, elə oradaca ayrı-ayrı məruze və çıxişlarda sosialist ideyaların principləri müyyənətləndirilmişdir. Ən uyarlısı-sovet həqiqitlə uyğun ad sosialist realizmi idi (*Nügəba Hüseynova. Azərbaycan ədəbiyyatlaşdırılğında sosialist realizmi probleminin qeyolu*. B.2008.N2).

Sovet bədii ədəbiyyatının və sovet tənqidinin əsas metodu olaraq sosialist realizmi sənətkardan gerçəkliliyi inqilabi inkişafda doğru və tarixi konkretliyi ile təsvir etməyi tələb edir. Burada bədii təsvirin həqiqiliyi və tarixi konkretliyi zəhmətkeşləri sosialist ideyaları ruhunda deyisidir təriyə etmək vəzifəsi ilə uyğunlaşmalıdır. Sosialist realizmi bədii yaradıcılığa geniş təsəbbüskarlıq göstərmək üçün müxtəlif formalar, üssülər, janrlar seçmək üçün fəvqələdə imkan verir (*Rus ədəbiyyatı tarixi. B.Maarif, 1976.s.110*).

Bəhəqiqətən də belə idi, çünki bu dövrdə ədəbiyyat və sənət, Leninin dediyi kimi, proletar işinin "vintciyi", "təkerciyi" funksiyasını yerine yetirir və partianın siyasetini bir mexanizm kimi hərkətə getirirdi. Məraqlıdır ki, əvvəlki sənət nümunələri də sosialist realizmi modelinə uyğunlaşdırılır, bu qəlibə uymayanlar isə məhv edildi. Lakin bütün bunları həyata keçirmək o demək deyil ki, mənəsəz və qurbansız nail olur, heç bir sosial, ictimai, subyektiv mənəsəyə rast gəlmirdilər. Əksinə, bu "qırmızı terror" və qarşı mübarizə aparan Azərbaycanın mərd və əyilməz əğulları da az deyildir və bu əğullar 30-cu illərin repressiya burulğanından yaxa qurtara bilmədilər. Belə səxsiyyətlərən biri də "Həz zaman sənətkar vicedənna xəyanət etməyən", öz yaradıcılıq ilə çoxəsrlik mili scirinim, dramaturgiyamızın zəngiləşməsində xüsusi rol oynamış Cavid əfendi idi.

Cavid əfendi hər zaman, heyatda və yaradıcılıqdə da sözün əsl mənasında əfendi idi. Məhz buna görə de həmisiyəşar və ecazkar Cavid sənəti hər zaman romantik sənətin və fəlsəfi scirin yaşamında misilsiz rol oynayır. Cavid hər zaman xalqının milli yaddaşından və klassik söz xəzinəsindən güclən, vətəninə, xalqına, ümumiyyətlə, insanlığa xidmət üçün çalıshan sənətkar olmuşdur. "Sənət sənət üçündür" nəzəriyəsi ilə yazıp-yaratmış, həmisi sənətdə yaradıcılıq azadlı-

ideyasını müdafiə etmiş, ədəbiyyatda mənəvi təriyənin ən olverişli, düzgün vəsitsi kimi baxılmış Hüseyin Cavid haqqında 1923-cü ildə mətbuatda gedən yazılarında yazılır: "Hələ tarix Hüseyin Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə oturub əsərlərini yazar. Tarix isə qulaq asır və gözləyir". Cavid bir tərəfdə oturub sədəv əsərlərini yaradır, tənqidçilər Hüseyin Cavidin yazdıqlarına töngidi yazıları cavab verir, onu "köhnə mövzu"lara müraciət etməkdə günahlandırırlar. Həməni Zeynallı məqədələrinin birində yazdırı: "Cavid bir "Şeyx Sənan" yazar, bir "Peyğəmbər" yaradıma qeyrət edər, bəlkə də şimdə bir Cingiz, yarın bir İsgəndər, ertəsi gün də bir Lenin dirlitməyə can atacaqdır". Tənqidçilər belə düşündürdülər, lakin Cavid nədən yazardılarını biliirdi. Cavid böyük bir uzaqgörənlərən yandan belə ifadə edirdi: "Nədən yazmaqın məsuliyyətini həmisi yadda saxlamaq lazımdır ki, beşgənlük olmasın. Yazının terzi, vaxtı ötəndən sonra köhnə görünə bilər. Bu qorxulu deyil. Qorxulusu odur ki, mövzuların günün hay-küyü ilə bağlı olsun və hay-küy atan kimi də undululsun. Məsələn baxın, indi Çay-Kay Şidən yazırlar, şeir də həsr etləyirlər ona. Ancaq görarsınız; çox keçməyəcək ki, o yazıların çap olduğu qəzet-jurnalın vərəqləri yalmız el silməyə yarayacaqdır".

Cavid köhnən təkrar etmirdi, köhnə mövzulara -yeni ruh, yeni nəfəs verir, hər yeni pyesi ilə tamaşaçıların sonsuz rəğbatını qazanırda da, yeni ictimai quruluşun ruporlarını razi sala biləndi. Bəsər İblis yüksələr, hər gün yüzlərle insanın güllələndiyi, sürgünə göndərildiyi, qapılara qara qifillər asıldı, Cavidin bəlkə də gündə yüz dəfə heyrlər beynindən "İblisəm iymış böşəriyyət!" fikrini keçirdiyi, hər yerindən duranın Cavidin anla-anla-madı dilini, ıslublu töngidi təldi və illerdə qaragruh niyyətlərinə nail oldu. Onu da 1937-ci il repressiyasının qurbanları siyahısına saldı. Belə bir zamanda çağrılan K(b)P-nin XIII qurultayında ölkə rəhbəri M.C.Bağirov hesabat məruzəsində deyirdi: "Bir baxın, Yazıçılar İttifaqında kimlər yəlxəşmişdi. Hazırda ifşa olunmuş Hüseyin Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nəzim, Böyükəga Talibli, Tağı Şahbazi, Əhməd Trinci kimiləri"... M.C.Bağirovun hazırda ifşa olunmuş dediyi Cavid 1937-ci ilin 4 iyun gecəsində ailəsindən, çox sevdyi Müşgünazindan, Turanından, Ərtəgrulundan ayıraraq çox-çox uzaqlara, səxəlti-buzlu Sibire-Tayşeta sürüşün etdilər, elə orada da dünyasını doyişi, torpaq qoşusu. Hər zaman Şərə qarşı olan, Şəri lənətleyərkən əsərlərini sülhə, humanizmə, gözəlliyyə və məhəbbətə səhəyən Cavid özü Şərin qurbanı oldu. Cavid 59 yaşında

ailəsindən çox-çox uzaqlarda, Uzaq Sibirdə 21 № Əllillər xəstəxanasında, yad torpaqlarda 1941-ci il 5 dekabrda saat 10:30-da vəfat etdi, 59 nömrəli məzərə gömüldü, düz 59 idən sonra vətənənə getirildi (*Heydər Əliyev və Turan Cavid bu zaman 59 yaşında idilər*).

Heydər Əliyev Cavidin ibretmiz həyat yolundan və dərinəndə bələd olduğu əsərlərindən getirdiyi nümunələrə əsaslanırdı ki, bu olmaz sonət karın yaratıcıları Azərbaycan xalqını milli azadlıq, müstəqilliyyət çağırıb. Ədib həmisi öz iradəsi ilə yasamış, öz xalqına sadıq olmuşdur. H.Əliyev əsl vətənpərvər bir şəxsiyyət kimi birşə bilmirdi ki, əzab və işgəncələrə məruz qalmış Hüseyin Cavidin qərib məzəri Uzaq Sibirdə on mülərlə gənahsız, lakin həm də kimsesiz əzabkesin məzəri kimi baxımsız qalsın. Buna görə də ümummilli lider 1982-ci ildə, o zaman SSRİ'də analoqu olmayıb, böyük iradə və məsuliyyət tələb edən tarixi bir qərar qəbul etdi. Təkəc özünү yox, Azərbaycannı taleyindən Cavidin sonrakı taleyində böyük şəxsiyyət Heydər Əliyevin imzaladığı qərarlar mühüm rol oynadı. Ədibin cənəzəsi "Sibir mədənələri" derinlindəndə katorqa məzarlıqından" Azərbaycana getirildi, doğulub-böyüdüyü Naxçıvanda torpağa verildi. Üzərindən məqəbərə tikildi. Bu məqəbərin təntənəli açılışında H.Əliyev deyirdi: "Cavidin cənəzəsinin Uzaq Sibirdə getirilmək asan iş deyildir. Bu böyük iradə, casarət tələb edirdi. Ancaq xalqımıza, milletimizə, ədəbiyyatımıza, mədeniyətimizə, mənəviiyyatımıza olan sədəqət mənə bələ bir casarət göstərməyə imkan verdi. Mən bunu etdim" (*Ədəbiyyatın yüksək amalı və borcu.Ozur.2000*).

Bir vaxtlar qurultayda çıxış edərək Cavidi "hazırda ifşa edilmiş" adlandıran M.C.Bağirova sanki cavab olaraq Azərbaycan xalqının böyük şəxsiyyəti, ədəbiyyatımıza və mədeniyətimizin himayədəri, Cavid sənətinə əsl qiymət verən ümummilli lider Heydər Əliyev deyirdi: "Vaxt var idi ki, Hüseyin Cavid həbs etdilər. Və onun bütün əsərlərini qadağan etdilər.

Hüseyin Cavid həbs olunanından sonra onu milletçi, panturkist, panislamist, antisovet adam adlandırdılar. Amma Hüseyin Cavidin əsərləri yaşadı. Çünkü Hüseyin Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədeniyətini yüksəkkərə qaldırıbmış, xalqımızı azad, müstəqil xalq etməkden ibarət olmuşdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqının milli azadlıq, müstəqilliyyət çağırıb. O, həmisi öz iradəsi ilə yaşayıb, öz iradəsinə, milletinə sadıq, millətini, xalqını həddindən artıq sevmiş və milletinə hə-

dindən artıq xidmət edən bir insan olmuşdur".

Yalnız bundan sonra - Heydər Əliyevin Hüseyin Cavidə verdiyi böyük dəyər və qiymətdən sonra şairin bənzərsiz irlisinin əsl qiymətinin vermək, onu xalqına qaytarmaq üçün bir sır işlər görüldü. Paytaxt Bakıda və doğuldugu Naxçıvan torpağında ev-muzeyləri yaradıldı. Bakı şəhərində monumental heykəli ucaldıldı, əsərləri çap olundu, pyesləri üzərində qadağalar götürdü, teatr sahnələrində tamaşaları qoyuldu. Cavidin qızı Turan Xanımın da dediyi kimi, Cavidə əsl bəraəti dahi şəxsiyyət Heydər Əliyev verdi. Bunu Turan Xanım da xatirlərində tasdiq edir: "Atama əsl bəraəti 1981-ci ilin iyun ayında Heydər Əliyevin imzaladığı qorardan sonra hesab edirəm. Bu ədalətin zəfer çalması idi və mən bunun üçün, ilk növbədə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdəram".

Stalin repressiyasının milyonlarla qurbanı olmuşdur. Milyonlarla günahsız insan bu repressiya maşının məhv edilmişdi. Bu milyonlardan yalnız birinin məzənən tapılıb öz vətənənə qaytarıldı ki, bunun da təşəbbüs-karı, hələ kommunist rejiminin tügən etdiyi vaxtda cənab Heydər Əliyev idi. Həmin hadisə elmi fikirdə yüksək qiymətini almışdır. 1992-ci ildə ABŞ-da "Azərbaycan türkləri" adlı zəngin qaynaqlara əsaslanan fundamental monografiya çap etdirmiş tarixçi-alim Odri Aldstadt kitabının "Azərbaycanda Heydər Əliyev eraşı" adlı fəslində Azərbaycanın KP MK-nin o zamanki birinci katibinin təşəbbüsü ilə Cavidin cənəzəsinin Uzaq Sibirdən Azərbaycana göstərilməsini ölkədəki müstaqillik arzularının və milli-azadlıq hərəkatının başlangıç nöqtəsi kimi səciyyələndirilir". Doğrudan da bu belə idi.

Cavid məqbərəsinin açılışında iştirak edən professor Yaşar Qarayev isə bunu belə dəyləndirirdi: "Şərqdə türbələri, məqbərələri iki cür tikmişlər. Şairlər sözden məqbərə tikmişlər. Dövlət rəhbərləri, siyaset ərləri həmin məqbərələri sonralar qranitdən, qaya parçasından tikmişlər. Şərqdə mədəniyyət o zaman çıxəklənib, ədəbiyyat, sənat o zaman pərvəz tapıb ki, dövlət ərləri ilə söz önderləri arasında münasibət bu məcrada inkişaf edib.

Kamillik, bütövlük belə bir vəhdətdən yaranır. Bu gün mən bu məbədə baxıram. Bir məbəd yox, iki məbəd görürəm, bir memar yox, iki memar böyük mənəvi bir mənada görürəm". Bu məbadın mənəvi memarı Azərbaycanın böyük oğlu Heydər Əliyev idi.

Deyirik ki, Cavidin həyatı yazdığı faciələrdən faciəli oldu. "Faciə isə ancaq məni, ruhu olanların və bu ruh uğrunda mübarizə aparanların qis-

mətidir!" (S. Xəlilov) Cavid də ruhu və məni olan insan idi. Cavid sanki öz başına gələnləri peyğəmbərcəsinə bir uzaqqorənliklə öncədən duymuş kimi "Topal Teymur" əsərində deyirdi: "Çal bəxti-yar çoban, çal! Nə Sivas kimi şəhrin əldən getmiş, nə Ərtoğrul kimi oğlun!". Cavid oğlu Ərtoğrulun faciəli taleyini hələ illər önce duymuşmuydu və ya Xəyyamın Sevdanın qəbri üstündə gəzünə görünən Sevdanın teyfində ürkəməsi səhnəsindəki deyilən sözər: "Səni ürkütдümü halim, keçmişdə hayır, böyle deyildim..." Sanki bu sözər bir də Cavidin yad torpaqda uyuduğu mezarından sümüklərini yiğən Zakir Nəsimova, Telman Əliyevə, kəllə sümüyüն əlinə alıb torpağı silib öpen Həmid Cəfərovə Cavid ruhu tərəfindən piçdənmişdi: "Səni ürkütдümü halim, keçmişdə hayır, böyle deyildim". Şairin cənəzəsinin vətənə getiriləndə böyük əməyi olan Həmid Cəfərov o günləri xatırlayarkən deyir: "Ela kəllə hissəsinə mənə verəndə ezziz bir şeyimi tapmış kimi torpağı əlle silib öpdüm, onun günahsız-sübutsuz qərib torpaqda çürüyən alnından".

Həqiqətən də, nəydi Cavidin günahı? Vətənini, xalqını canından çox sevməkmi? Millətinə, xalqına, dininə-imanına sadıq olmaqmı? Sənətkar vidiyanın xəyanət edə bilməməkmi? "Günahsız" dı "qərib torpaqda çürüyən" Cavid.

"Tükəndi sabrı -qərarım, ah ədalət, ədalət"-deyə yalnız ədalət arzusunda olan, ədalət principini özünə məram seçən, "bütün yaradılılığı, xüsusən bütün dramaturgiyası ilə ədalət dramının mücahid yazıçısı". Hüseyin Cavid hər zaman ədalət var olduğunu və qələbesinə inanmışdı. Bu baxımdan onun Vətənə möhtəşəm qayıdışı da ədalət var olması idi.

Ümumiyyətlə, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliliyinə çevrilmişdir. Dünyada məşhur siyasetçi və dahi şəxsiyyət olaraq tarixin yaddaşında qalan Heydər Əliyev Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bu gün hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühəsinin zərəri var.

Bela bir söz var, deyirlər: "Dünya bir pəncərədir, hər gələn baxar, gedər". Bu həyatın fəlsəfəsidir. Lakin o da var ki, bu pəncərə dünyadan baxıb gedən də var, özüne əbədilik qazanan, əbədi qalan da var. Hər zaman əbədi olan isə dahilərdir.